

# **Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati rəqlament**

## **1. Ümumi müddəalar**

1.1. **Elektron xidmətin adı:** Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün elektron qaydada verilən vizaların (e-viza) alınması məqsədi ilə e-müraciət

### **1.2. Elektron xidmətin məzmunu:**

Bu xidmət Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin vizaları almaq üçün Nazirliyə müvafiq müraciətin edilməsinin və tələb olunan sənədlərin verilməsinin təşkil edilməsini əhatə edir.

### **1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:**

- “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının 14 iyun 1994-cü il tarixli 813 nömrəli Qanunu;
- Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 sayılı qərarı ilə təsdiq edilmiş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamə;
- “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanı;
- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 sayılı Fərmanı;
- “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı

**1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:**  
Xarici İşlər Nazirliyi

**1.5. Elektron xidmətin digər icraçıları:**

1. Azərbaycan Respublikasının səfirlik və konsulluqları

**1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:**

Bu sahədə göstərilən elektron xidmət qismən avtomatlaşdırılmışdır.

**1.7. Elektron xidmətin icra müddəti:**

Viza verilməsi haqqında əcnəbilərin ərizələrinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının səfirlikləri və konsulluqları onlara müraciət olunduğu gündən ən gec bir ay keçənədək, onların səfəri təcili müalicəsi, yaxud Azərbaycan Respublikasında yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiq edən sənəd təqdim olunduqdan ən gec 48 saat keçənədək baxılır. Turistlərə viza verilməsi haqqında ərizələrə müraciət edildiyi gündən ən gec on beş iş günü keçənədək baxılır.

**1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:**

Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi və ya vizaların rəsmiləşdirilməsindən imtina.

## **2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi**

**2.1. Elektron xidmətin növü:** İnteraktiv

**2.2. Elektron xidmət üzrə ödəniş:** ödənişli

2.2.1. Ölkədən asılı olaraq

2.2.2. Benifisiar (alan) bank

Adı: Azərbaycan Respublikasının Beynəlxalq Bankının  
Mərkəzi filialı

Kodu: 805722  
VÖEN: 990 000 1881  
m/h: 013 701 000 2944  
S.W.I.F.T. Bik: İBAZAZ2X

AR MN DXA-nın 1 sayılı xəzinədarlıq idarəsi  
Hesab №-si 33205019449328518204  
VÖEN: 170 098 6181

### **1.3. Elektron xidmətin istifadəçiləri:**

Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslər

### **2.4. Elektron xidmətin təqdim olunma yeri:**

<http://evisa.mfa.gov.az/>

### **2.5. Elektron xidmət barədə məlumatlandırma:**

[http://mfa.gov.az/index.php?option=com\\_content&task=view&id=1335&Itemid=307](http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=1335&Itemid=307)

### **2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:**

Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:

- vizanın verilməsi haqqında doldurulmuş ərizə;
- səyahət sənədinin skan edilmiş surəti;
- şəxsin fotosəklinin skan edilmiş surəti;
- dövlət rüsumunun ödənilməsi barədə qəbzın skan edilmiş surəti;
- səfərin məqsədini təsdiq edən sənədin skan edilmiş surəti;

Ərizə forması xidmətin təqdim edildiyi internet ünvanında (e-viza internet səhifəsi) doldurulur və doldurulduqdan sonra, digər müvafiq sənədlərlə birlikdə baxılması üçün Xarici İşlər Nazirliyinə və ya Azərbaycan Respublikasının səfirlik və konsulluqlarına təqdim olunur.

2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda:

Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında mövcud deyil.

2.6.2. Elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar və sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olmadıqda:

- səyahət sənədinin skan edilmiş surəti;
- şəxsin fotosəklinin skan edilmiş surəti;
- dövlət rüsumunun ödənilməsi barədə qəbzın skan edilmiş surəti;
- səfərin məqsədini təsdiq edən sənədin skan edilmiş surəti;

### **3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar**

3.1. İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

#### **3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:**

Sorğu e-viza internet ünvanının xüsusi bölməsində yaradılmış və real vaxt rejimində ərizə formasının doldurulması, eləcə də vizanın rəsmiləşdirilməsi üçün tələb olunan digər müvafiq sənədlərinin surətinin əlavə edilməsi ilə formalaşdırılır. Doldurulmuş ərizə Azərbaycan Respublikasının Xarici İşlər nazirliyində qeydiyyatda düşür və sənədin qəbul edilməsi barədə ərizəçiyə bildiriş göndərilir.

#### **3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:**

##### **3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları:**

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əcnəbilərə Azərbaycan Respublikasına gəlmək yalnız aşağıdakı hallarda qadağan edilir:

- 1) milli təhlükəsizliyin, yaxud ictimai asayişin mühafizəsi mənafeyi tələb edirsə;
- 2) bu, Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafehlərinin qorunması üçün zəruridirsə;
- 3) şəxs Azərbaycan Respublikasına əvvəlki gəlişi zamanı Azərbaycan Respublikası qanunlarının tələblərini pozmuşsa;
- 4) Azərbaycan Respublikasına kəlməsi haqqında vəsatət qaldırarkən şəxs özü haqqında yalan məlumat vermişsə;
- 5) ruhi və ya yoluxucu xəstəliklərə tutulmuş şəxsin Azərbaycan Respublikasına kəlməsi əhalinin sağlamlığı üçün təhlükə törədirsə (belə təhlükə törətməyən və öz hesablarına, ya da qanuni qəyyuqlarının və ya nümayəndələrinin maddi himayəsi ilə müalicəyə gələn şəxslər istisna təşkil edir) ;
- 6) şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmışsa;
- 7) şəxsin Azərbaycan Respublikasına daxil olması arzuolunmaz hesab edilmişsə.

Viza verilməsindən imtina edildikdə, bu barədə əsaslandırılmış məlumat verilir.

##### **3.3.2. sorğunun qəbulu.**

Vizanın verilməsi haqqında ərizə və tələb olunan digər müvafiq sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının

səfirlik və konsulluqları tərəfindən qəbul edilir. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının 14 iyun 1994-cü il tarixli 813 nömrəli Qanunu 12-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş hallarda viza verilməsi haqqında xahiş, səbəbləri yazılı şəkildə ərizəçinin nəzərinə çatdırılmaqla rədd edilir və onun təkrar ərizəsinə imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır.

#### **3.4. Sorğunun icrası:**

Vizanın rəsmiləşdirilməsi ilə bağlı ərizəyə Azərbaycan Respublikasının səfirlik və konsulluqlarında, Azərbaycan Respublikasının Xarici İşlər və Milli Təhlükəsizlik Nazirliyində baxılır. Müvafiq dövlət qurumları tərəfindən viza verilməsi haqqında əcnəbilərin ərizələrinə onlara müraciət olunduğu gündən ən gec bir ay keçənədək, onların səfəri təcili müalicəsi, yaxud Azərbaycan Respublikasında yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiq edən sənəd təqdim olunduqdan ən gec 48 saat keçənədək baxırlar. (turistlərə müraciət edildiyi gündən ən gec on beş iş günü keçənədək) Vizanın verilməsi ilə bağlı ərizəyə və digər müvafiq sənədlərə Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları tərəfindən baxılır və təqdim edilmiş sənədlər düzgün tərtib edildikdə, müvafiq vizanın rəsmiləşdirilməsinə icazə verilir. Vizanın verilməsi ilə bağlı təqdim edilmiş sənədlər qanunvericiliyə uyğun tərtib edilmədikdə, sənədlər geri qaytarılır.

#### **3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:**

Xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən nəzarət edilir.

#### **3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:**

Viza verilməsi haqqında ərizəyə baxılmasında süründürməçiliyə yol verilməsindən və ya ərizəyə baxmaqdan imtina edilməsindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının müvafiq məhkəməsinə şikayət edə bilirlər.